



ELXAN BABAYEV - 70

Pərvin SƏFƏRLİ

Görkəmli incəsənət xadimi Elxan Babayev ifaçı, musiqişunas-alim, pedaqoq və publisist kimi Azərbaycan musiqi mədəniyyətində və təhsilində özünməxsus yer tutur. Onun elmi və eməli fealiyyəti musiqi sənətinin, xüsusi de müğəmsünəslər elminin əhəmiyyətli inkişaf mərhələlərindən biridir. E.Babayev çalışdığı hər bir sahədə, ister musiqişunaslıq və ifaçılıq, isterse de pedaqoji və publisistika sahəsində proqressiv addimlar atmışdır. Mədəniyyətimizin daim keşiyində duran E.Babayev həm də istedadlı musiqiçi nəsilinin - ifaçı və musiqişunaslanın yetişməsində böyük rol oynamışdır.

Bütün varlığı ilə musiqiyyə, şeirə, sənətə, xüsusile de muğama bağlı idi, Elxan mülliim. Əlbettə bu sevgisinin, vurğunluğun dərin və sağlam kökləri bellidir. Bu, ilk növbədə onun ailəsi idi.....

E.Babayev 1948-ci ildə Bakıda Əlisəttar Babayevin ailəsində dünyaya göz açmışdır. Sənət carmiasında kifayət qədər tanınan və böyük hörmətə anılan Əlisəttar Babayev bir çox xanəndənin sənətə gəlməsinə yardımçı olmuşdur. Onun sənəti, muğama, qəzelə olan sevgisi hüdudşuz idi. Evləri ustad xanəndələrin söz, muğam məclislerine çox səhidiyik etmişdir. Belə bir ortam və atasına olan dərin sevgi, hörmət onun musiqi dünyasına daxil olması üçün yetəri oldu. Bundan sonra

onun böyük ezm və sövgəle həyata keçirdiyi təhsil və peşəkar fealiyyəti başladı.

E.Babayev Bülbül adına orta ixtisas musiqi məktəbini de, Konservatoriyani da (İfaçılıq və Musiqi tarixi və nəzəriyyəsi fakultələri üzrə) fərqlənmə diplому ilə bitirdi. Onda olan ciddi intizam və derin zəka həyat yolunda böyük müvəffeqiyətlərə yol açıldı. Uğurla elmin, fealiyyətin pillelərində addimlaşdı. 1978-ci ildən Konservatoriyının Nefas və zərb aletləri kafedrasında müəllim kimi fealiyyətə başlayan E.Babayev bir qədər sonra fakultənin müdürü vezifəsinə təyin olundu. 1993-cü ildən ömrünün sonuna qədər isə Konservatoriyanın prorektoru vazifəsində çalışdı. O, musiqişunaslıq elminin inkişafına güclü təkan verən namızədlilik və doktorluq dissertasiyalarının, elmi monografiyaların, polemik məqalələrin, çıxışların, bir-birindən maraqlı radio verilişləri və əsaslı təlim-tədris projektlərinin müəllifi idi. Ömrü vəfa etsəydi həla çox sayıda ideyalarını, elmi araşdırılmaların təqdim edəcəkdi. 54 yaşında - bəlkə də ömrünün en mehsuldar çağında aramızdan ayrındı. Məlumdur ki, E.Babayevin nəzərdə tutduğu, hellinə çalıştığı, həyata keçirmək istədiyi ideyaların, proyektlərin əlyazmaları durur. Bütün bu ideya və təkliflər isə üzə çıxaraq hellini gözləyir.

E. Babayevin musiqişunas kimi fealiyyəti Azərbaycan musiqi fikri tarixində dərin iz qoymuşdur və müğəmsünəslər elminin inkişafı üçün böyük əhəmiyyətə malikdir. O, 70-ci illərdə elmi yaradıcılığa qədər qoydu. Müasir Azərbaycan musiqişunaslığı tədqiqatçıları arasında özünün tədqiqatını gözləyən bir çox ümde məsələlər qoymuşdu. Musiqi mədəniyyətimizin bir çox sahələri - ifaçılıq, xalq yaradıcılığı, bəstəkar yaradıcılığı geniş tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqat obyektlərinin arasında muğamin - Böyük Şərq dünyasının ezmətli abidəsinin tədqiqatı isə xüsusi yer tuturdu. Müasir musiqişunaslıq elminin banisi Üzeyir Hacıbəyli azərbaycan musiqisini fundamental əadət sistemini yaratmaqla ilk olaraq öz sözünü dedi və xalq musiqisinin, o cümlədən muğamın sonrakı elmi-nəzəri mövcudiyəti üçün geniş üfüqərə aqdi. E.Babayev de böyük alının layiqli davamçısı oldu. Azərbaycan muğamı, onun ritmika və intonasıya problemləri alimin elmi yaradıcılığının aparıcı, əsas mövzusuna çevrildi.

O, ilk olaraq görkəmli rus musiqişunas alım, ritmika sahəsində kifayət qədər sanballı elmi əsərlərin müəllifi olan V.Xolopovanın rəhbərliyi ilə "Azərbaycan muğamlarının ritmikası" mövzusunda namızədlilik dissertasiyasını yazdı və Moskva Dövlət Konservatoriyasında uğurlu müdafiə etdi.

1991-ci ildə E.Babayev mötəbər bir müsabiqənin - Musiqişunasların Boris Asafyev adına Beynəlxalq müsabiqesinin laureati oldu. "Ritmika azərbайджан-

sko дестяжа" (Bakı, İşıq nəşriyyatı, 1990) kitabı alime bu Şərifli adı qazandırılmışdır. Bu, Azərbaycan musiqi elminin qələbəsi demək idi. Sonradan müsabiqəyə Azərbaycandan müxtəlif elm işlər də təqdim olundu. Lakin E.Babayev müsabiqənin yegane azərbaycanlı laureati olaraq qaldı.

Ritmikanın intonasiyayaradıcı faktorunu əsas götürən musiqişunas bu sahədə davam edərək intonasiyaya doğru araştırma istiqamətinə qədəm qoydu. Çünkü ritm artıq bir intonasiya kimi tədqiqatçının qarşısında özünü bayan etdi. Bu tədqiqatın nəticəsi olaraq 1994-ci ildə "Azərbaycan muğam dəstgahlarının ritmtonasiya problemləri" monografiyası əsərəyə geldi. Sonradan alim, intonasıyalışma prosesində ritmle yanaşı əsas rol oynayan digər ifadə kateqoriyalarının da - melodiya, əadət, tembrin intonasıya yaratma əzəlləklərindən çıxış edərək bütünlükle intonasıya problemlərini araşdırmaq qarşısına məqsəd qoyur. E.Babayev qeyd edir: "intonasiyanın kökləri musiqinin bütün amillərində -metroritmde, melodik hərəkatda, tembr səslemələrində, lad ahəngində və ayrı-ayrı icraçıların ifadə tarzında təzahür edir." (E.Babayev "Azərbaycan muğamının nəzəri əsərləri" 2018; səh.158) Beləliklə musiqişunas intonasıyanın mümkin ədər bütün malum menbələnni araşdıraraq 1996-cı ildə "Şıfahi ənənəli Azərbaycan musiqisində intonasıya problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir.

E.Babayevi haqqı olaraq B. Asafyevin - Rus musiqişunaslıq elminde fundamental intonasıya nəzəriyyəsinin əsasını qoyma musiqişunas alımın bir növ dəvamçısı və muğamın intonasıya problemlərinə işq salan ilk tədqiqatçı alımlarından biri kimi qeyd etməlidir.

Musiqişunas-alımın elmi yaradıcılığında böyük nəzər, tarixi, ədəbi əsriñ ciddi tədqiqi, geniş araştırma arealı diqqətdən kənardə qala bilmez. Orta əsrlərdən başlayaraq Şərqi böyük mütəfəkkirleri - Əl Ferabi, Səfiəddin Urməvi, Qütbüddin Mahmud Şirazi, Əbdülqadir Marağai, Əbdürrəhman Cami, Dərviş Əlinin elm üçün dəyəri olan risalələri, Ü.Hacibəylinin külliyyatı, R.Zöhrabovun muğamın nəzəriyyəsi, Əkrəm Cəferin Ərzuzın nəzəri əsərləri, rus musiqişunaslıq məktəbinin nailiyətləri, o cümlədən, V.Xolopova və M.Q.Xarlapın musiqi ritmikasının nəzəriyyə və metodologiyası, B.Asafyevin elmi ərsi, rus ethnomusiqişunas və şərqiyyətin əsərləri, A.A.Semenov, T.I.Solomonova, N.F.Tiftikidin şərqi-türk musiqi yaradıcılığı sahəsindəki araşdırılmalı və təqdim etdikləri nəzəri-metodoloji biliklər E.Babayevin yaradıcılıq və təfəkkür süzgəcində keçərək dərin və sanballı elmi işin yaranmasını təmin etdi. Bu elmi yaradıcılığa Şərqi və Qərb musiqişunaslıq elminin qarşılıqlı əlaqəsi kontekstində baxsaq yəqin ki, səhər etmərik.

Bildiyimiz kimi, elmi tədqiqatların ən dəyərli, əhəmiyyətli, aktual tərəfi burada tədqiq olunan mövzunun elmi-nəzəri və ya tarixi-felsefi sistemlər, təsnifatlar fonunda təqdim olunmasıdır. Sistemləşmə tədqiq olunan mövzuc elmi sahənin yeni mərhələyə keçməsinə güclü təkan verir və onun sonrakı

inkışafını şərtləndirir. Bu baxış açısından Elxan Babayevin elmi ərsi böyük dəyer kəsb edir. O, öz adını "Sistemçilik məktəbi"nin banisi Səfiəddin Urməvi və onun davamçıları- Marağai, Cami, Üzeyir Hacıbəyli, R.Zöhrabov, M.S.Ismayılov və s. alımların adı ilə yanaşı qoyma.

E.Babayevin elmi tədqiqatı muğam ifaçılığı problemlərinə də işq salmışdır. İşin ayrıca bir bölməündə bir sira məsələlər - qəzəllerin sevməsi, musiqi ilə poetiñ mətnin ulaşması və s. məsələlər tədqiq olunur. İş bir növ xanəndələr üçün yeni-yeni qəzəller seçilməsi sahəsində yardımçı vəsaitdir. Çünkü muğama yeni qəzəllerin tətbiq olunma çətinliyi muğamda eyni qəzəllerin tekrar-tekrar oxunmasına getirib çıxarı. Bu da əruz nəzəriyyəsi haqqında biliklərin səthiliyi, bəhrəni muğam monodiyyasının uyğunlaşdırıcı bilməməkden irəli gələn problemlərdir. E.Babayev isə öz işində muğam monodiyyasının tətbiq oluna bilekçər əruz bəhrələrini göstərir və onun nəzəri əsaslarını açıqlayır.

E. Babayev Azərbaycan musiqişunaslığında vacib, əhəmiyyətli bir sahənin-muğamşunaslıq elminin formalşamasına və inkışafına təkan verdi. Lakin təessüflər olsun ki, onun irəli sürdüyü dəyərli, işlənməsi vacib olan, kifayət qədər sanballı və perspektive malik nəzəri müddəələr elmdə özünün sonrakı inkışafını tapmadı. Bir çox muğam tədqiqatçılarının əsərlərində, məqalələrində çox az, bəzən də heç bir istinada rast gelmək olmur. Halbuki yəni qədər dərin nəzəri təhilihəri və sistemləşməni özündə cəmləşdirən bu elmi iş hesab edirəm ki, hər bir muğamşunasın stolüstü kitabı olmalıdır. Əlbettə bu qədər dərinlərdə "cövlən etmək" hər musiqişunasın işi deyil.

E.Babayev tükənməz elmi fikir və ideyalara malik idi. Lakin vəfazis ömrü bu ideyalann müddəələr şəkildə ortaya çıxmamasına və inkışafına mane oldu. Onun elmi işi, içtimai fealiyyəti demək olar ki, yanmışqaldı. Arzu edərdim ki, hər bir muğamşunasın stolüstü kitabı olmalıdır. Əlbettə bu qədər dərinlərdə "cövlən etmək" hər musiqişunasın işi deyil.

E.Babayev tükənməz elmi fikir və ideyalara malik idi. Lakin vəfazis ömrü bu ideyalann müddəələr şəkildə ortaya çıxmamasına və inkışafına mane oldu. Onun elmi işi, içtimai fealiyyəti demək olar ki, yanmışqaldı. Arzu edərdim ki, hər bir muğamşunasın stolüstü kitabı olmalıdır. Əlbettə bu qədər dərinlərdə "cövlən etmək" hər musiqişunasın işi deyil.

Qeyd etmək lazımdır ki, Elxan Babayev elmin çətinliklərinə sına gerir, dərinliklərə enməkdən çekinmir, ən dərin qatlara baş vurur, en kiçik struktura qədər gedərək onu nəzəri əsəslərə tabe etdirir.

Tükənməz enerji, yaradıcılıq eşqi ile döyünen ürək, yaradan və düşünen insan. O, sözün əsl mənasında yaradıcı biri idi. İllerle yaşayan dəyerlər, ənənələr yaratmağa çalışardı. İstər elmdə, istər sənətdə, çəmiyyətdə, istər də ailədə və meisətdə.... Hətta etrafında olan insanların yaradıcılığı davət edir, onları adı həyat səviyyəsindən sakral aləmə- ideyalar, mənələr, obrəzələrə alemə, böyük tədqiqatçıların dəvəti etdir. Çünkü yaradıcılıq onun üçün həyatın mənəsi, insanı əldən almanın bir fenomeni idi.

Düşüncəsi heç bir çərçivəyə sığmır. Ənənələr dərinləndən, qırılmaz tellərlə bağlı, eyni zamanda müasirliyin, yeniliyin carşısı idi. Qəlibləri, standartdan sindirimək, steriotiplərden imtina etmək, yenilenmək, yenilenmək.... Daim əcəvik, əməli, praqmatik düşüncə sərgileyirdi.

MÜSIQİ DÜNYASI

2/79 2019

Müsiqî təhsilini lokal deyil, dünya müsiqî medeniyəti və təhsili kontekstində qurmayı təklif edirdi. Dünyanın önde gedən təhsil müləssisələrinin təcrübə metodlarından istifadəni, o cümlədən tələbələrin biliq səviyyəsinin yoxlanılmasında bir sıra metodlardan istifadə təkiflərini iżri sürür, her bir təşəbbüs, yeniliyi dəstəkləyir. O, təlim və təhsil formalarının daim zənginləşdirilməsinin tərəfdarı olaraq qeyd edirdi ki, germetiklik şəraitində, yeniliyin dövriyyəye girməməsi fonunda hansı müsiqışunasın, hansı dünya səviyyəli ifaçının yetişməsindən, formallaşmasından səhbi gedə biler ki.... Bir sözə təhsilde reformasiya E. Babayevin pedaqoqi və inzibati fəaliyyətinin ana xəttidir desək yanılmışdır.

E. Babayev prorektörlüq fəaliyyətinə 90-ci illerde Azərbaycanın gərgin, ziddiyyətli içtimai-siyasi dövründə başlamışdır. Təhsildə keşkin reformalar aparılırdı. Yeni tədris formasiyasına keçid, tədris prosesinin yeniden qurulması asan deyildi. Buna uyğun tədris programlarının hazırlanması, yeni ideya və təşəbbüsler tələb olunurdu. Elxan müəllimin bunun öhdəsində gəlir, keyfiyyətə xidmət edən yeni projektlər təklif edirdi. 1992-ci ilden Fikrat Əmirov adına Nefes və Zərb aletləri ifaçlarının Respublika müsabiqəsi onun in uğurlu təşəbbüslerindən oldu. E. Babayevin bir çox tələbəsi bu və digər müsabiqələrin laureatı adına layiq görünlərdürlər. Onlardan bir neçəsi hal-hazırda dünyanın müxtəlif ölkələrinin müsiqî kollektivlərində fəaliyyət göstərirlər.

Terminoloji dilin sistemləşdirilməsi isə onun arzusu idi. Ömrünün son günlerində, xəsta yatağında bir məqalə üzerinde işləyərkən bir çox maraqlı təklif iżri sürmüştü. Bəzi aletlərin - skripka, qoboy, trubanın adının orijinalda olduğunu kimi istifadə olunmasına təklif edirdi. E. Babayev yazar: "Bütün dünyada violinino deyilən müsiqî aleti, rus dilində skripka adlanır. Bele gözəl, ecazkar səsi olan alətin nəvəsini qapı cincitləşmək rəvamıdır. Axi Üzeyir bəy məqalələrində bu aleti violin adlandırdı. Bütün dünyada, Şərqde və Qərbdə ona violin deyildiyi halda biz niyə skripka deyirik?" (E. Babayev. "Azərbaycan dilində müsiqışunaslıq terminlərinin mövcud veziyəti haqqında" məqalə) Üzeyirbəysənaya deyilən kifirlər haqlı irad idi, elbette. Xoş halimizə ki, Elxan müəllimin bu arzularının bir qismı çin oldu.

Bir müşküle de çox həssəsliləq yanaşmışdı, elə bil onun acı nəticə verə biləcəyini duymuşdur. Efirizim, orada səslənən bayağı mahnilar, həvəskar bəstəkarların meydanı. Elxan Babayev bu məsələni 17 il əvvəl səsləndirmişdir və inanrırdı ki, bu, azərbaycan mahnisı üçün keçid dövrüdür, tezliklə her şey düzələcək.

Təəssüf ki, Elxan müəllim yanılmışdı. Efir günü gündən bayağı mahniların, həvəskar bəstəkarların, özüne ifaçı deyənlərin, duzsuz, lüzumsuz verilişlərin daha artıq basqınına mərəq qaldı. Bu, artıq keçid dövrü deyil. Sənki həmin kanalların rəhbərlikləri surf Azərbaycan medeniyətinə zərba vurmaqdan ötrü orada oturublar. Əcəba, Elxan müəllim bu veziyəti görəydi görən nə deyərdi.....

Axi E. Babayev özü də Azərbaycan Dövlət Radiosunda, çalışmış, "Azərbaycan müsiqisi" şöbəsinin

müdüri olmuş, böyük eks-səda doğuran "Muğam" radio jurnalını hazırlamışdır. O, bu işlərin hansı meyarlara əsasən görüldüğünü yaxşı bilirdi.

Elxan Babayevin yaradıcılıq yolu bir neçə tarixi mərhələyə- Azərbaycanın həm SSRİ imperiyasının tərkibində olduğu döñeme, həm müstəqillik döñərnə, həm də bu iki tarixin toqquşduğu gərgin keçid dövrүnə təsadüf edir. Hər bir döñəmin çətinlikləri, ağr- acısı oldı. Azərbaycan müsiqisi, medeniyəti de haldan-hala düşdü. SSRİ zamanında dəmir barmaqlıqlar arasında qalan müsiqî medeniyətimiz müstəqillik dövründə Elxan müəllimin təbərinə desək demir çərçivədən çıxdı. Bəli, müsiqimiz, müsiqışunaslıq elimiz geniş mənada dünyaya yol açdı. Bax, bu vacib prosesdə Elxan müəllim öz həmkarları ilə birlükde bu çətin və məsuliyyəti işin öhdəsindən layiqində gəldilər.

O, Amerika və Almaniyaşa sefer edir. 1996-ci ilde Kölnde, Müsiqî Akademiyasında, 1998-ci ilde ABŞ da Miçigan Universitetində, Eydrak kollecinde, dəfələrə Tehran Universitetinin böyük salonlarında, eləcə də "Sura" Universitetində məruzələrə çıxış edir. E. Babayevin "Bizim əsr" qəzetiñə verdiyi müsahibəsində azərbaycan müsiqışunasının dövrdeki veziyəti haqqında danışır. "Amerika ziyalisi Azərbaycan adında bir dövlətin varlığından xəbərsizdir. Mən özümü kompakt diskler, o cümlədən, F. Əmirovun "Kurd Ovsarı" əsərini de aparmışdım. Sonra elə oldu ki, universitetin tələbələri kompakt disk köçürmək üçün növbəyə dayandılar. Fərhad Bədəlbəyli danışır ki, Paris Konservatoriyasında olanda Qara Qarayevin əsərlerini rektora göstərdi. Rektor çox təcəccübləndi ki, neçə olə biler ki, bu ölkəde belə bir müsiqî medeniyəti olsun və ondan uzaqda olmayan Fransa bundan xəber tutmasın." ("Bizim əsr" qəzeti, 27 may, 2000-ci il)

Elxan Babayevin müsiqî medeniyətimizin inkişafı və təbliği üçün gördüyü işlər, çoxşaxəli fəaliyyəti dənilməzdir və böyük əhəmiyyət kəsb edir. Əlbətta, Elxan müəllimin elmi-yaradıcılıq, təbliği fəaliyyəti bununla bitmir. Onun elmi, içtimai həyatının bir çox məqamları var ki, bunlar üzə çıxmış, işlənməli və müsiqî içtimaiyyətinə təqdim olunmalıdır. Müsiqî medeniyətimiz görkəmli xadim E. Babayevin simasında layiqli və sadıq dostunu, xoş simalı müdrik alimini unutmamalıdır.

Albomda hər şey yeni və qeyri-adı idi: harmoniya, ritm, fortepiyanonun üslub və programlı məzmunu. Bu pyeslərdə Şuman uşaqların daxili dünyasını, onların marağlarını və təessüratlarını, sevinc və kəderlərini təcəssüm etdimişdir. O, uşaq təbiətini ele incəliklə hiss edirdi ki, öz müsiqisində də həyatı mənş uşaqların anlayış və qarvayıları nöqtəyi-nəzərindən eks etdirir. O, öz övladları ilə də zaman keçirmiş, onlara kitab oxumağı, hekayeler danışmağı və onlar üçün pianoda ifa etməyi çox sevirdi. Əger atığın ona verdiyi sevinc onun müsiqisində öz əksini tapmasayı bu çox qəribə olardı. O deyirdi: "Uşaqlar - yer üzündəki en böyük gözəllikdir".

Albomun yaranmasına səbəb də ele onun sevimli olan böyük qızının ad günü olmuşdur. O zaman qızının 7 yaşı tamam olurdu. Defferin ilk səhifəsində qeyd olunurdu: "Marixinen 7 yaşı münasibəti ilə atası tərəfindən yazılımış fortepiano üçün pyesler. 01 sentyabr 1848-ci il". Daha sonra isə Mariya atasının ad günü üçün hədiyye kimi onun "Ən kiçiklər üçün" adlanan pyesini müstəqil şəkildə öyrənib ifa etmişdir. Bu pyes albomun ilk variantında daxil olsa da, növbəti nəşrlərdə yer almamışdır. Qeyd etmek lazımdır ki, Şuman 2 gün ərzində qız üçün artıq 8 pyes bəstələmişdi. Artıq Şuman işinə bittidini bildirədə, işi ilahamlanmış bəstəkar pyeslər yazmağa davam edir və gündən günde yeni əsərlər ərsəye gelir. Albomun ilk nümunəsinə diger bəstəkarların miniatürləri də daxil edilmişdir. Baxın kiçik pyesi (sol major partitasından menuet), "Hendelin mövzusu" ("Qarmoniqeski kuzneči" variasiyasından), "Bethovenin tanınmış melodiyası" (9-cu simfoniyadan "Sevincə doğru oda"nın mövzusu), Şubertin Lendleri ("Alman rəqsələri"ndən 14-cü nömrə).

Albomda hər yaşda uşaqlar üçün pyesləre rast gəlmək olar. Bununla də bəstəkar uşaqları sadə və yüngül pyeslərlə təribe edərək, onları məzmun və forma cəhətdən nisbətən mürəkkəb əsərlərə hazırlayırdı. Albom özü iki hissəyə bölünür: kiçik yaşıllar üçün və böyük yaşıllar üçün pyesler. Albomda hər bir pyesin müsicisi adı ilə vəhdət teşkil edir.

Ümumiyyətlə bəstəkar hesab edirdi ki, pyesin adı ifaçıya onun məzmununu açır və onun təxəyyülini lazımi istiqamətə yönəldirir. Məsələn: "Marş" adlı pyesdə bəzək eşqərinin gührə addımlanı eşidirik. "Casur atlı"da müsicisi bizə öz zirekləyinə sevinən balaca atının şücaətini göstərir. "İşdən qaydanın şən kəndli" pyesi haqqında onu demek olar ki, bu pyes uşaqlar tərəfindən xüsusən çox seviliir. Görünür öz şən mahnısını oxuya-oxuya evinə qaydan yorulmaz kəndlinin obrazını tam olaraq açan bu parlaq müsicisi onları cəlb edir. "Xatire" adlanan diger bi pyes isə F.Mendelsonun ölümünün il dönümü münasibəti ilə yazılmışdır və burada onun "Sözsüz mahnılar" məcməüsü ilə yaxınlıq hiss olunur. Albomda təbiət mənzərələrinə də rast gelinir. Məsələn: "Şəhər gezintisi", "Qış" belə pyeslərdəndir. Birinci pyesdə müsicisi öz işqli xarakteri ilə səhər mənzərəsini eks etdirir. "Qış" da isə, müsicisi quru, sərt havanı və bu mövsümətə təbiəti eks etdirir. Lakin mövsümün gözəlliyini artırır, hərdən yər üzərinə düşən gürəş

şualan kimi pyes də nikbin notlarla bitir.

Şuman albomun ilə naşırında buraya məşhur edəbi əsər olan "Musiqiçilər üçün çox mühüm qaydalar" adlı yazısını da elave etmişdir. Onlardan bəziləri ilə sizi tanış edək:

Ən vacib şərt eşitmə qabiliyyətinin inkişafıdır. Erkən yaşlardan tonallıqlan və ayn-ayn səsleri tanımağa çalış. Diqqətən qulaq as, gör zəng, pəncərə şüşəsi, qu quşu hansı səsleri çıxarı.

Səyələ, qamma və barmaqlar üçün digər məşğələlər çal. Lakin sadəcə onları çalmaqla hər şeyi elde edə biləcəklərinin düşünen və ömürlerinin axırına kimi sadəcə texniki məşğələlər çalan insanlar var. Onlar yanılırlar. Bu hərəket əlibəni her gün təkrarlamalı sadəcə onu daha tez-tez deməye çalışmağa bərabər bir hərəkətdir. Öz vaxtında faydalı şəkildə istifadə et.

"Lal klaviatura" ixtira olunub. Onda çal və orun gərəksizliyindən tam əmin ol. Laldan danışmağı öyrənmək mümkün deyil.

Qeyd etmek lazımdır ki, "lal klaviatura" (alm. Stummes Klavier) pianoçuların barmaqlarını səssiz şəkildə müşəq etdirə biləcəkləri qurğu idi. O, təxminen 2 oktava, 2 oktava yarım həcmində olurdu. XIX əsrədə virtuoz pianoçular bu qurğudan müxtəlif şəhərlərə qəstrol səfərləri zamanı istifadə edirdilər. Qurğuda klavişlər onlara bərkidilən yayların sayında hərəkət edirdi. O dövrün görkəmli müsicişləri qurğunu müsbət qiymətləndirirənlər və onun əleyhina çıxanlar olaraq iki hissəyə ayrırlırlar. Gördüyüümüz kimi R.Şuman da mənş qurğunun əleyhina çıxanlar arasındadır.

Ritmik çal! Bəzi virtuoz ifaçılarının ifası sərəxş insanın yerişinə bənzəyir. Onlardan nümunə götürmə! Harmoniyanın əsas qaydalarını mümkün qədər tez öyrənməyə çalış!

Sözlərdən qorxmə: nəzəriyyə, fasilesiz bas, kontrapunkt və s. Əger sən onları məhrəbən qarışlaşan onlar da sənə eyni münasibəti göstərcəklər.

Heç vaxt klaviaturanı dingildətmə, əsəri yanda qoyma, pyesi əvvəldən axıra kimi həvəsle və ürəkle ifa et.

Tempi geri çekmek və irəli qaçmaq - eyni dərəcədə böyük səhərlərdir.

Yüngül pyesləri gözəl calmağa çalış. Bu, çətin pyesləri orta səviyyədə ifa etməkdən yaxşıdır.

Həmimə öz alətinin kökünün düzgünlüyüne diqqət et.

Təkcə barmaqların pyesa hakim olmayı kifayət deyil. Sən alətin köməyi olmadan ifa etdiyin pyesi oxumağı da bacarmalısan. Çalış təkcə melodiyə deyil, harmoniyanı da yadında saxlayasan.

Özünü elə inkişaf etdirməlisen ki, müsicini alətin köməyi olmadan, sadəcə gözlərinə nota baxaraq oxuya bilesen.

Ifa zamanı kimin sənə qulaq asdıgi səni narahat etməməlidir.

Hər zaman elə ifa et sanki sənə bu sənətin ustası qulaq asır.

Əger sən bu günlük məşqini yetəri qədər etmişsin və yorulmusansa, onda özünü daha çox məşqə məcbur etmə. Daha yaxşı olar istirahət edəsən.

Bir qədər böyüdükdən sonra dəbdə olan heç nəyi ifa etmə. Vaxtın çox dəyəridir. Yer üzündəki bütün yaxşı məvhümlərlə tanış olmaq üçün isə bize yüz insan ömrü lazımdır.

Səyələ, böyük ustaların fuqlarını ifa et. Xüsüsən də İ.S.Baxın "Yaxşı Temperasiyalı Klavir" məcməüsü sənin ən zəruri qida olmalıdır.

Orqanda məşq etmək şansını elden verme. Onun qədər ifadək səliqəsizliyə görə insani cəzalandıran ikinci bir alət yoxdur.

Yaxşı operaya qulaq asmaq şansını heç vaxt qaçırma.

Xorda, xüsüsən də orta səsleri oxumağa səy göstər. Beləliklə sən özündə müsicili qabiliyyətinin inkişaf etdirmiş olarsan.

Qeyd etmek lazımdır ki, 2019-cu il yanvar ayının 24-də G.G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin Büyük zalında R.Şumanın "Gənclik albomu"na həsr olunmuş konsert-məruza keçirilmişdir. Konsertdə məktəbin təcrübəli müəllimlərindən professor Siala Sinandzqarlıgilı, İrina Qrinik, İrina Semyonova, Elmira Allahverdiyeva ilə yanaşı Rəşide Məmmədzadə, Dilşad Mirzəbutova, Leyla Aslanova, Səbinə Mustafayeva və Kəmala Ələsgərovənin da şagirdləri iştirak etmişlər. Konsertin sonunda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev müəllim və şagirdləri təbrik edərək R.Şumanın fortepiano müsicisine verdiyi töhfə haqqında danışdı və belə konsert - məruzelərin şagirdlərin inkişafına olan müsbət təsirini vürgüldü.

ƏDƏBİYYAT

- [<https://infurok.ru/rshuman-albom-dlya-yunoshestva-1873579.html>](https://infurok.ru/rshuman-albom-dlya-yunoshestva-1873579.html)
- [<https://musicseasons.org/shuman-albom-dlya-yunoshestva/>](https://musicseasons.org/shuman-albom-dlya-yunoshestva/)
- [<https://nsportal.ru/npo-spo/kultura-i-iskusstvo/library/2014/08/09/metodicheskaya-rabota-tema-muzikalno-pedagogicheskiy>](https://nsportal.ru/npo-spo/kultura-i-iskusstvo/library/2014/08/09/metodicheskaya-rabota-tema-muzikalno-pedagogicheskiy)
- [<https://studopedia.ru/14_13500_analiz-alboma-dlya-yunoshestva-shumana.html>](https://studopedia.ru/14_13500_analiz-alboma-dlya-yunoshestva-shumana.html)
- [<https://www.mmv.ru/gootenberg/schumann/schumann.htm>](https://www.mmv.ru/gootenberg/schumann/schumann.htm)

Məqale R.Şumanın "Gənclik albomu" məcməsinə həsr olunub. Burada əvvəlcə onun yaradıcılıq yolunu haqqında qısa məlumat verilir. Onun fortepiano müsicisindəki yenilikləri diqqətən təqdim olunur. Daha sonra məcməyə daxil olan pyeslər qısa şəkildə analiz edilir və onların kiçik pianoçuların gələcək inkişafındakı rolu vurgulanır.

Açar sözələr: R.Şuman, "Gənclik albomu", məcmə, fortepiano, uşaq müsicisi.

Настоящая статья посвящена сборнику «Альбом для юношества» Р.Шумана. Вначале вкратце дается информация о его творческом пути. Доводиться до внимание его новаторство в фортепианной музыке. Дальше анализируются пьесы входящие в альбом и подчеркиваются их роль в развитие юных пианистов.

Ключевые слова: Р.Шуман, «Альбом для юношества», сборник, фортепиано, детская музыка.

The present article was dedicated to the "Album for the Young" by R.Schumann. At first, there was given information about his creative work, brought to the attention his innovative work in piano music. Also there were discussed pieces and emphasizes their role in the growth of young pianists.

Key words: R.Schumann, "Album for the Young", collection, piano, music for the young.